

Müdafiə naziri orduda çalışan media nümayəndələrini mükafatlandırır

Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 2-də imzaladığı Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində orduada çalışan kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev mətbuat işçilərini salamlayaraq onlara Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini və arzularını çatdırıb.



Nazir müavini Silahlı Qüvvələrimizdə aparılan islahat-

lardan, ordunun yüksək döyüş qabiliyyətindən, onun

mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatı-

nın yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin

əhəmiyyətindən danışıraq, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi vurğulayıb.

Sonra tədbir iştirakçılarının diqqətinə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri çatdırılıb. Əmrə əsasən, bir qrup eməkdaşa təşəkkür elan olunub, fəxri fərman və mükafatlar təqdim edilib.

Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"

Hüquq guşəsi

Soruşun, cavab verək

Bu gündən qəzetimizdə yeni rubrika - "Hüquq guşəsi" işıq üzü görür. Əslində "Azərbaycan Ordusu" qəzetinin səhifələrində "Hüquq guşəsi" rubrikası olub, oxucuları maraqlandıran suallara cavablar mütəmadi yer alıb.



Hazırda hərbi qulluqçular tez-tez Müdafiə Nazirliyinin Hüquq İdarəsinə və redaksiyamıza hərbi qanunvericiliklə bağlı müraciətlər edirlər. Həmin müraciətlərin cavabları Hüquq İdarəsi tərəfindən qəzetimizin səhifələrində öz əksini tapacaq.

Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası hansı hərbi qulluqçulara ödənilir?

- Müdafiə Nazirliyinin müvafiq normativ hüquqi aktın tələblərinə əsasən, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası xidmət yeri üzrə yaşayış sahəsi olmayan, ipoteka ilə və ya yaxın qohumlarının (ata, ana, qayınata, qayınana, bacı və qardaş) mənzillərində yaşamayan, yaşayış sahəsinin faktiki kirayəsinə görə müvafiq pul vəsaiti ödəyən hərbi qulluqçulara verilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.

2012-ci ildən zabit kimi Silahlı Qüvvələrimizin sıralarında xidmət edirəm. Hərbi olmaq çoxdankı arzum idi, hələ yeniyetmə yaşlarımda məndən gələcəkdə hansı peşənin sahibi olacağımı soruşanlara qürurla cavab verərdim: Mən zabit olacam!



Nəhayət, vaxt çatanda Bakıya gəlib sənədlərimi hərbi məktəbə verdim. Adam həmişə istəyənə, arzusuna qovuşanda elə zənn edir ki,

bütün dünyanı ona bağışlayıblar. İlk dəfə əynimə hərbi forma geyinib sırada addım-layanda qürurdan qəlbim döyündü. "Zabit olacam", -

Ali Baş Komandanımızın əmrinə hazırıq!

düşündüm...

Vətənə əbəs yerə ana demirik, bizi duz-çörəyi, minbir neməti ilə böyüdən mülkətə övlad haqqını ödəmək müqəddəs borcumuzdur. Bu gün müqəddəs Vətənimizin sinəsində Qarabağ yararı var. Torpağı illərlə işğalda olan bir ölkənin vətəndaşı kimi düşməne itiqam hissimiz hər zaman güclü olmalıdır. Axı neçə illərdir ki, erməni faşistləri özəli Vətənimizin dilbər guşəsində - Qarabağda maddi-mədəni sərvətlərimizi, qədim tariximizin yaşadı olan abidələrimizi viran qoyurlar.

Bu gün dövlətimizin rəhbərliyi bütün beynəlxalq təşkilatlara bəyan edir ki, ərazi bütövlüyümüzün təmin edilməsi üçün işğalçı Ermənistanə təzyiqlə təzyiqlər. Amma nə fayda, daim insan hüquqlarından geninə-boluna danışan qurumların rəsmiləri bizim haqqı mövqeyimizə biganə qalırlar. Qarabağ səmasında düşmənin helikopteri ordumuzun bacarıqlı əsgəri tərəfindən məhv edilən Ermənistan bütün dünyaya haray-həşir salırdı. Təəssüflə olsun ki, qarşı tərəfin rəsmilərinə irad tutulmadı ki, sənin döyüş helikopterin niyə suveren dövlətin ərazisində uçur?

Prezidentimiz, Silahlı Qüv-



vələrin Ali Baş Komandanı cənab İlham Əliyev bütün mötəbər tədbirlərdə Azərbaycanın öz ərazi bütövlüyünün təmin etmək üçün istənilən vasitəyə əl atacağı birmənalı olaraq bəyan edir. Dövlət başçımızın qeyd etdiyi kimi, hərbi qüdrətinə görə regionda lider olan ordumuz istənilən tapşırığı icra etmə-

yə qadirdir. Cəbhə bölgəsində xidmətdə olan bir zabit kimi qeyd etmək istəyirdim ki, bu gün düşmənlə təmas xəttində hərbi üstünlük bizim tərəfimizdədir. "Dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan əsgərlərimizin döyüş əzmi yüksəkdir. Müdafiə Nazirliyinin rəhbərliyi də ön xəttə böyük diqqət yetirir. Bu qay-

ğı, diqqət isə döyüşçülərimizə xoş əhval-ruhiyyə aşılayır. Komandir də, əsgərlər də hər an Ali Baş Komandanımızın döyüş əmrini gözləyir və biz bu əmri icra etməyə hazırıq!

Baş leytenant İbrahim ZEYNALOV,
"N" hərbi hissəsi

Təlim

Mənəvi-psixoloji hazırlıq vacib amildir



Bu yaxınlarda "N" hərbi hissəsində olarkən bölmələrin şəxsi heyəti döyüş atışlı taktiki təlimdən yenəcə qayıtmışdı. Hər kəsin ovqatı yətinəncə yüksək idi. Bunun bir səbəbi də təlimdə artilleriyaçıların göstərdiyi dəyərli nəticə idi. Bölmələrin döyüş bacarığı yuxarı komandanlıq tərəfindən yaxşı dəyərləndirilmişdi. Bu ovqat topçuların yeni mövsümə həvəslə başlaması üçün xoş bir zəmin idi.

Maraqlı idi ki, artilleriyaçıları qarşıdakı döyüş atışlı taktiki təlimə mənəvi baxımdan necə hazırlamışdılar? Bu barədə zabit Ramin Əliyev

söhbət açdı.

- Bildiyiniz kimi, hər bir bölmənin mənəvi-psixoloji vəziyyəti, əslində, şəxsi heyətin döyüş tapşırığının yeri-

ne yetirilməsinə hansı səviyyədə hazır olmasını göstərir, - zabit Əliyev bildirdi. - Bölmənin mənəvi-psixoloji hazırlığına nail olmaq onu qar-

şıya qoyulmuş məqsəd və vəzifələri yerinə yetirməyə ruhlandırmaq deməkdir. Əslində bu, təkə mənəvi-psixoloji hazırlığa cavabdeh zabitlərin vəzifəsi deyil, bütün komandir heyətinin üzünə düşən məsuliyyəti bir işdir. Bu gün Silahlı Qüvvələrimizdə döyüş hazırlığı planına uyğun kompleks tədbirlər həyata keçirilir və başlıca məqsəd şəxsi heyətin döyüş bacarığını müasir tələblər səviyyəsinə qaldırmaqdır. Bunun üçün ixtisas, taktiki, atəş hazırlığı üzrə gündəlik məşğələlər aparılır, fərdi hazırlıqdan tutmuş batareyaya və divizion səviyyəsinə qədər şəxsi heyət bilik və vərdislərə yiyələnir. Gündəlik praktik dərslər artilleriyaçıların öz silahına güvenc, özünəinam hissi aşılayır. Bunlar, əslində, döyüş hazırlığı prosesində qazanılan keyfiyyətlərdir.

"N" hərbi hissəsində hazırlıqlı, vətənpərvər komandir heyəti formalaşmış və peşəkər zabitlər artilleriyaçıların öz ixtisaslarını müasir tələblər səviyyəsində mənimsəməsi üçün əllərindən gələni əsirgəmir. Rəsət Şirinov, Musa Musayev, Ramiz Eminov, Xalid Qafarov, Rahil Dadaşov kimi zabitlər öz bilik



və təcrübələrini şəxsi heyətə həvəslə öyrədirlər. Bacarıqlı zabitlər olan yerdə isə bölmələr daha intizamlı olur, döyüşçülər öz təcrübələrini artırır, peşəkərlik keyfiyyəti qazanırlar. Nəticədə kollektiv döyüş hazırlığı sahəsində önəmli nailiyyətlər qazanır. Hər bir hərbi qulluqçu üçün hərbi formanın müqəddəsliyi qeyd edən zabit Ramin Əliyev əlavə edir ki, tabelikdə olan şəxsi heyətə Vətənimizi sevirir, onu qorumaq naminə canımızı belə fəda etməyi öyrədirik. "Artilleriyaçıları yaxşı bilirlər ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ ermənilər tərəfindən işğal edilib və onu azad etmək əsas vəzifəmizdir".

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"

23 iyul 2015-ci il.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonunun Dovex, Berdavan kəndlərində yerləşən mövqelərindən Qazax rayonunun Kəmərlisi, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Güllüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Göyax, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmənin cavab atəşi ilə susdurulub.

24 iyul 2015-ci il.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyembəryan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərindən Qazax rayonunun Qızıllı, Fərhəli və Kəmərlisi kəndlərində, Berd rayonunun Ayqəpər kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Göyax, Ağdam rayonunun Şıxlar, Baş Qorvənd, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazilərindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmənin cavab atəşi ilə susdurulub.

Azərbaycan milli mətbuatı - 140

Söz kəsərli silahdır

"Hər kəsi çağırıram, gəlmir, göstərirəm gör-mür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürür ilə ərilib düşür, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur".

Xalq üçün, millət üçün gərkli olanlar "göstəriləndə görünsün deyə, deyilənlər qanilsin deyə yeganə çarənin qəzet olduğu" qənaətinə gələn milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi doğru sözün qüdrətini vurğulamaqla belə yazırdı. 1875-ci ildə deyilən bu kəlam mətbu sözün işığı oldu. Bu işıq "Əkinçi"nin, "Əkinçi" xələflərinin yolunu nurlandırdı. Sonralar Mirzə Cəlilin, Ömər Faiq Nəmanzadənin, Əli bəy Hüseynzadənin, Üzeyir bəy Hacıbəylinin, ... yaşarı publisistikası da (yaşarı sözü də) bu

ışığından boy göstərdi. Onlar da Zərdabinin arzuladığı kimi xalqa, millətə xidmət etdilər. O müqəddir tarixi şəxsiyyətlərin dəyərliliyi bu gün də söz dünyamızın hələsidi, şübhəsiz. Bu bəşəri işıq 140 ildə mətbu sözümüzün göy-qurşağıdı, neçə 140 ildə belə olacaq...

"Söz bulağının altına qoyulan ideoloji daşların ərilib düşməsinə" arzulayan, bu xəlqimilliyi bəşəriyyətə çıxırdaş olmasını istəyən "Əkinçi"nin nəşri davandırıldı. "Əkinçi"də sonralar Sovet jurnalistikasının mahiyyətini müəyyən-



ləşdirən şərtlər sırasında doğru (dəqiq) amil də vardı və bu amilin jurnalistikanın "Nyuton qanunu" qüvvəsində olduğunu Həsən bəy Zərdabi hələ 1875-ci ildə duymuşdu...

Rus imperiyasının süqutu ilə Azərbaycan dövlətçiliyi bərpə olunduğundan sonra neşrə başlayan qəzetlər ("Səhər", "Aydınlıq" və b.) "Əkinçi"nin varisi kimi milli ideologiyamızın, milli mədəniyyət dəyərlərimizin cəfakəşi oldular. Ənənəvi jurnalistikanın ehkamları dərindən edildi. Dövlət, Vətən məfhumları öz tarixi anlamına qaytarıldı. İmperyanın

ideoloji təbliğatçısı funksiyasını yerinə yetirməkdən imtina eləyən, yarana-yarana formalaşan çağdaş mətbuatımız yeni düşüncəyə əsaslanmaqla formalaşır, xalqın, millətin, dövlətçiliyin söz yükünü sədəqlə daşıyır. Azərbaycanın müstəqilliyi bərpə olunduğundan sonra yaranan ilk hərbi mətbuatımız - "Azərbaycan Ordusu" bu yolun dönməz yolçusu kimi sözün qüdrətinə inanaraq, bir sirdən əsgərlərimizin könlü sirdaşı oldu.

Yeni jurnalistikanın vəzifələri ham da dövlətçiliyin möhkəmləndirilməsi ilə şərtləndi-

jurnalistlərimizə bir mətləbi xatırladır, şübhəsiz: Qəzetinizi oxuyuruq, ele yazın ki, həmişə bu həvəslə, bu maraqla, sevgilərlə oxuyaq...

Yadımdadır, hərbi hissənin zabiti Yusif Mirzəyev bizə "Hər birinizin təmsilində gücümüz bira beş artıdır..." dedi. Bu ifadəni hərbi jurnalistikamıza verilən dəyər bildik. İlk sayından üzü bu yana belə səmimi sözlər "Azərbaycan Ordusu"nun əməkdaşlarının ünvanına çox deyilib. Qəzetin əməkdaşları Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Ən etibarlı silah yaxşı öyrədilmiş əsgərdir" fikrinin işığında əsgər amilinə həmişə həssas münasibət göstərərək, əsgərlərin mədəni hazırlığında yaxından iştirak edib; hərbi jurnalistika mahiyyət etibarilə inkişaf etdirilib və qürurla etiraf olunmalıdır ki, hərbi jurnalistikamız dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın qorunmasında, düşmənin həmlə və hücumlarının qarşısının alınmasında fədakarlıq göstərən hərbiçilərimizin cəbhədaşdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi ilə bağlı verdiyi sərəncam, jurnalistlərin mükafatlandırılması təsdiq edir ki, Azərbaycanında söz, bu mənada mətbuata böyük dövlət qayğısı vardır...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"

Unutmayaq!

1988-1994-cü illərdə Azərbaycanın bu torpaqları ermənilər tərəfindən işğal edilmişdir:
Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə), işğal tarixi - 1988-1994-cü illər. Sahəsi: 4400 kv.km.
Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990) - 19 kv.km.
Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Bağanis-Ayrım, Qızıl Hacılı, Barxudarı və Xeyrimli kəndləri (1990-1992) - 75 kv.km.
Laçın (18 may 1992-ci il) - 1835 kv.km.
Kəlbəcər (3-4 aprel 1993-cü il) - 1936 kv.km.
Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.
Cəbrayıl (18 avqust 1993-cü il) - 1059 kv.km.
Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.
Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.
Zəngilan (30 oktyabr 1993-cü il) - 707 kv.km.

Bu torpaqları azad etmək bizim müqəddəs borcumuzdur!

İdman

Sərbəst güləş üzrə "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirə start verilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirə start verilib.



A və B yarımqruplarında komanda sistemi üzrə keçirilən yarışda 6 xarici ölkədən - Rusiya, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan və Gürcüstan, eləcə də Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasından olan 100-ə yaxın idmançı 8 çəki dərəcəsində mübarizə aparırlar. Yarışları 15 hakim idarə edir.

"Qarabağ" futbol komandası Monteneqro sınağından üzəgə çıxdı



İyulun 22-də futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu "Qarabağ" Monteneqronun "Rudar" komandası ilə qarşılaşıb.

Monteneqrodakı "Pod Malim Brdom" stadionunda keçirilən matçda "Qarabağ" komandası 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 57-ci dəqiqədə "Qarabağ"ın legioneri Reynaldo vurub.

Bakıda keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alındığından iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələn ağdamlılar növbəti mərhələyə yüksəliblər.

"Qarabağ" növbəti mərhələdə Şotlandiyanın "Seltik" komandası ilə qarşılaşacaq.

Beynəlxalq ekstremal idman növləri festivalında Azərbaycan da təmsil olunur

Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyə Ərazisində 37-ci Kəmaliyə beynəlxalq ekstremal idman növləri festivalı keçirilib.



Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) yeddi nəfərdən ibarət komandası Türkiyə Dağlıq Federasiyasının dəvəti ilə festivalda iştirak etmək məqsədilə bu ölkəyə yola düşüb.

Festivalda idmançılar təbii qayalarda idman dırmanmasının müxtəlif növləri ilə yanaşı, hava idman növləri üzrə də bacarıqlarını nümayiş etdirirlər.

Aletika üzrə Azərbaycan millisinin Avropa Yay Olimpiya Festivalı üçün heyəti açıqlanıb




Tbilisidə Avropa Yay Olimpiya Festivalında iştirak edəcək atletika üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Yarışda ölkəmizi Vaqif Bağirov (100-200 metr məsafəyə qaçış və 4x100m estafet qaçışı), Aleks Axundov (400 metr məsafəyə qaçış), Rüstəm Şükürov (uzunluğa tullanma), Yadulla İbrahimov (üç təkənlə tullanma), Nurehmed Babayev (nüvə itələmə), Qadir Əhmədov, Kamran Səfərov, Fərhad Əsədov (hər üçü 4x100 metr estafet qaçışı), Heybət Salayev (hündürlüyə tullanma) və Aynur Əsədzadə (200 metr məsafəyə qaçış) təmsil edəçklər.

Azərbaycan şahmatçıları "Sardaran Open" beynəlxalq festivalında əsas rəqiblərdəndirlər

İranda Urmiya şəhərində "Sardaran Open" IV beynəlxalq şahmat festivalı start götürüb.



16-sı grossmeyster olmaqla 67 şahmatçının yarışdığı festivalın "A" turnirində azərbaycanlı zəka ustaları da iştirak edirlər.

Yarışlarda ölkəmizi grossmeysterlər Azər Mirzəyev, Rəsul İbrahimov, Vüqar Rəsulov, beynəlxalq ustalar Ayaz Məmmədov, Loğman Quliyev, Kənan Heydərlı, FİDE ustası Asif Həsənov, habelə Kənan Əhədzadə və Aysel Məmmədova təmsil edəçklər. Onların rəqibləri Türkiyə, İran, Gürcüstan, Belarus, Norveç, Hindistan, İraq, Rusiya, Ukrayna, ABŞ, Litva və Nigeriya nümayəndələri.

AZƏRTAC-ın materialları əsasında

Hərbi hissənin ildönümünü qeyd olunub

Daha sonra ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi yad edildi. Tədbirin aparıcısı mayor İqor Yevseyev ilk çıxış üçün sözü polkovnik Azad Ağayevə verdi. O, Azərbaycan Ordusunun qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətindən, ordumuzun möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlərindən söz açdı:

- 23 il öncə intizam xarakterli hərbi hissə yarandı. Həmin gündən hərbi hissə məhkumların saxlanması və mühafizəsini təşkil etməklə onların düzgün islah olunub hərbi xidmətə vicdanlı münasibət bəsləməsinə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına ciddi əməl etməyə, hərbi andın,



hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirməyə söz vermişdir. Hazırda hərbi hissəmiz möhkəm ni-

zəm-intizamı ilə şəxsi heyətin mədəni-psixoloji hazırlığını yüksək səviyyədə saxlamaqla döyüş hazırlığını artırır.

Natiq daha sonra dedi ki, siz Vətən qarşısında, xalq qarşısında əsgəri borcunuzu şərəflə yerinə yetirirsiniz. "Bəlliliklə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşkilatçılığı ilə keçirilən irimiqyaslı taktiki təlimlər və qərargah-komanda təlimləri ordumuzun potensial gücünü, döyüş qabiliyyətini artırır".

Zabit Tural İbrahimzadə və başqaları intizam xarakterli hərbi hissədə xidmət etməyin daha məsuliyyətli olduğunu dəfələk deyiblər. Bununla da hərbi hissədə daha bir əlamətdar gün arxada qaldı.

Mayor Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"



Hər bir hərbi hissənin yarandığı gündən torpaqlarımızın müdafiəsində, dövlətçiliyimizin möhkəmlənməsində müəyyən xidmətləri olub. Bu gün 23-cü ildönümünü qeyd etdiyimiz intizam xarakterli hərbi hissə Müdafiə Nazirliyində yaranan ilk hərbi hissələrdən biridir. Belə ki, hərbi hissənin yaranması ölkəmizin ən ağır dövrünə, ermənilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı zorla Ermənistanla birləşdirmək üçün elan edilmiş müharibəyə başladığı bir vaxta təsadüf edib.

İyulun 23-də səhərçağı paytaxtdan bir qədər aralıda yerləşən hərbi hissəyə gəldik. Yolların kənarına bayraq düzülürdü. Şəxsi heyət bayramı qeyd etməyə hazır idi. Hərbiçilər öncə xalqımızın böyük oğlu Heydər Əliyevin qərargahda ucaldırmış büstü önünə tər çiçəklər qoydular. Sonra polkovnik-leytenant Vüqar Nağıyev şəxsi heyətlə birlikdə sıra meydanına gəldi. Sıra da çayanan hər bir hərbi qulluqçunun üzündə təbəssüm, bayram əhval-ruhiyyəsi aydın sezişirdi. Onlar ilk dəfə idi ki, hərbi hissənin ya-

randığı günü təntənə ilə qeyd edirdilər. Çox keçmədi, zabit V. Nağıyev hərbi hissənin yaranmasının 23-cü ildönümü ilə bağlı şəxsi heyətin düzül-düyü barədə Hərbi Polis İdarəsinin rəisi - Silahlı Qüvvələrin Hərbi Polis rəisi polkovnik Azad Ağayevə raport verdi. Hərbi Polis İdarəsinin rəisi şəxsi heyəti salamladı və onları bayram münasibətlə təbrik etdi.

Hərbi hissənin yaranma gününə həsr olunmuş mərasim Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə açıq elan olundu.

Yeni kitablar

Günümüzün kitabı

ERMENİ DÜŞÜNCE SİSTEMİ VE İDEOLOJİLERİ
DOÇ. DR. GAFFAR ÇAKMAKLI MEHDİYEV



Ermenilik təkcə türklərə qarşı deyil, ümumən bəşəriyyətə qarşı yönəldilmiş ideoloji sistem olmaq etibarilə həm də milli xislətdir. Tarixən belə xislətlər bəşəriyyətdə olmuşları xatırlayanda erməniliyin faşizmdən fərqlənmədiyini qənaətinə də gəlisən...

Siyasi emlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı uzun illərdir erməniliyin mahiyyətini, nəticələrini, dövlətdaxili və dövlətlərarası münasibətlərdə yerini (dağıdıcı təsirini) araşdırır. Həm də tarixi faktlara, sənədlərə, arxiv materiallarına istinadən "Erməni düşüncə sistemi və ideologiyası" (İstanbul, 2015) ərsəyə gəlib. Türkçə nəşr edilən bu kitab erməniliyin qaynaqlandığı mənbələri, bu mənbələr arasında mövcud olan ideoloji bağlılığın mahiyyətini izah edir.

Qafar Çaxmaqlı erməni ideoloqlarına istinadən erməniliyin (armenizmin) üç mühüm qaynağa malik olduğunu qeyd edir: milli mənsubiyyət, güclü ruhlı; milli mənsubiyyət, güclü dil; milli mənsubiyyət, qüdrətli din. Göründüyü kimi, hər üç

qaynaq milli mənsubiyyətlə şərtlənir. Milli mənsubiyyətin bəzən milli eqoizm kimi təzahür etdiyi də danılmaz həqiqətdir. Ermənilik (armenizm) qəbiləndir. Digər amillər milli-ideoloji proqramdır və milli mənsubiyyətlə istər ayrılıqda, istərsə də vəhdətdə götürülməsi erməniliyin hansı səviyyədə təzahür edəcəyinə (etdiyinə) aydınlıq gətirir...

Q.Çaxmaqlı ermənilik ideologiyasının qurucularından olan Qaregin Njdenin bir fikrini qeyd edir: "Ermənilər çox erkən zamanlardan xristianlığı erməniləşdirmişdir və ya erməniliyin əsl dini ermənilikdir".

Din inanc sistemidir. İnanc sistemi olan xristianlıq erməni adlı millət mövcud olma-mışdan neçə yüz illər əvvəl yaranıb, yayılıb. Onun mahiyyətini illər (əsrlər) sonra for-

malaşan bir millətin mahiyyəti ilə məhdudlaşdırmaq bu dini inancın daşıyıcısı olan digər millətlərin inancını (və deməli, tarixi sivilizasiyanı!) aşağıla-maq deyildir. Bu fikir Qaregin Njdenin etirafıdır və dini inancın xristianlıq olan xalqlar bu fikrə münasibət bildirməli idi. Qafar Çaxmaqlının bu qeydlərini həmin xalqlara mesaj kimi qəbul etmək daha ədalətli olardı...

Millətçiliyin mahiyyətini açan, şərh edən müəllif qeyd edir ki, erməni millətçiliyinin əsasını İsrail Ori qoyub. Sonra müxtəlif yerlərdə, müxtəlif üsul və vasitələrlə işləndirib. Təbii ki, bu istiqamətdə erməni kilsəsinin fəaliyyəti də danılmazdır. Maraqlıdır, erməni kilsəsi Qaregin Njdenin dediyini qəbul edirmi? Bu fikirlərə rəsmi etiraz ələmir axı... Qa-

far Çaxmaqlı erməniliyin bəşəri duyğulara ideoloji zərbə olduğunu bir daha xatırladır. Təkcə milli heysiyyət deyil, həm də bəşəri duyğuların mühafizəkarı kimi...

Qafar Çaxmaqlı haqlı olaraq qeyd edir ki, erməni ölkə heç zaman Vətən anlamı olmayıb. Fikrinin təsdiqində bir erməni atalar sözünü xatırladıq: "Harda çörək varsa, orda qal". Bu atalar sözü ermənilərin dünyaya yayılma mexanizminin düsturudur, şübhəsiz. Müəllifin bu xatırlatması, müəyyən mənada, Dağlıq Qarabağ (Arsax) iddiasının əsassızlığını təsdiq kimi qəbul edilə bilər.

Erməni irqçiliyinin anatomiyasını açan, erməni irqçiliyinin total irqçiliyə döndürüldüyü ideoloji amillərin önəmli rol oynadığını qeyd edən müəllif onu da nəzərə çatdırır ki, er-

məniliyin, şovinizm və irqçiliyə söykən erməni millətçiliyinin yayılmasında erməni tarixçilərinin (bəzən yazıçı və şairlərinin) əsərləri də az rol oynamayıb: "Ermənilər qonşu millətlərin hamısından, heyyə xristian olan millətlərdən də tamamilə fərqlidir və mədəni nailiyyətləri, bacarıqları ilə seçilir. Digər millətlər nə vaxtsa erməniləri özlərinə yönəldici seçəcəklər. Çünki erməni ağı və bacarığı ilə onların hamısından üstündür" (M.Y. Alverdyan). Bu fikirlər erməniliyin mənasiz iddiasının təsdiqi deyildir. "Zalim müsəlmanlara qarşı qisas duyğularını oyandırmaq lazımdır" (A.B. Karinyan).

Kitabda "Faşizm və erməni irqçi mono etnik millətçiliyi", "Türksüz Ermənistan və onun nəticələri" və başqa fəsil-lər də tarixi faktlara və dərin elmi təhlillərə əsaslanmaqla yazılıb.

Qafar Çaxmaqlının "Erməni düşüncə sistemi və ideologiyası" kitabı günümüzün kitabıdır. Dünyənin fonunda düşündürməyə qadir olan kitabı...

"Azərbaycan Ordusu"

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublər şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Məhdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhərciyi

Növbəti

Rəşid HÜSEYNOV

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur. "Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində səhifələndirilib. "Hərbi nəşriyyat"ın mətbəhsində hazırlanmış diapaqozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir, təqdim edilən yazılar müəllifə qaytarılır.

Lisenziya № 361

Sifariş № 592
Nüsxə 4700